

44 günlük Vətən müharibəsi zamanı Türkiyə təkcə döyüşən orduya siyasi-mənəvi dayaq olmadı, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, informasiya cəbhəsində də fəal iştirak etdi. Türkiyənin müxtəlif televiziya kanalları (TRT Haber, CNN Türkiye, Anadolu Agentliyi, SHOW Haber, BBC NEWS Türkçe və s.), mətbuat orqanları (Hürriyet, Sabah, Milliyet, Cumhuriyyət, Türkiyə, Halkın sesi, Meydan və s.), sosial media Azərbaycanın ərazi bütövlüyü uğrunda ədalətli müharibəsinə müxtəlif aspektlərdən yanaşmışlar. Bunlar arasında Ermənistən əsaslı ərazi iddiaları və hərbi təzavüzi ilə başlayan münaqişənin tarixi –siyasi aspektləri, Prezident İlham Əliyevdən II Qarabağ müharibəsilə bağlı müsahibələr almaq, Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı fəaliyyətinin işqlandırılması və 44 günlük Vətən müharibəsi, ərazi bütövlüğünün bərpası, yeni yaranmış geosiyasi və geoqitatisadi şəraitin işqlandırılması əsas yerlərdən birini tutmuşdur.

Türkiyənin məşhur "Hürriyyət" qəzetində çap olunan "Dağılıq Karabağ Haberleri" məqaləsində Dağılıq Qarabağın Azərbaycanın sərhədləri daxilində bir bölgə olduğu, Sovet İttifaqı dövründə 1923-cü ildən 1989-cu ilə qədər Dağılıq Qarabağ Muxtar Vilayəti adlandığı, 1991-ci il oktyabrın 10-da Rusiya Federasiyasının dəstəyi ilə ermənilər tərəfindən "müstəqilliyini" "Dağılıq Qarabağ Respublikasının" elan edildiyini göstərilir. "Hürriyyət" qəzeti yazırkı ki, "1990 -ci illərin əvvəllərində bölgədə etnik qarsıdurmalar başladı, Ermənistən Qarabağı öz sərhədlərinə birləşdirmək istədiyini bildirdikdən sonra bu münaqişə Ermənistənla Azərbaycan arasında savaşa çevrildi. 10 dekabr 1991 -ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin iştirak etdiyi referendumun nəticəsinə görə müstəqilliyə qərar verildi və 6 yanvar 1992 -ci ildə müstəqillik rəsmən elan edildi. Lakin Ermənistən da daxil olmaqla heç bir ölkə və ya beynəlxalq təşkilat Dağılıq Qarabağın müstəqilliyini tanımadı." [4]

münasibəti, Türkiyənin regional siyaseti kimi məsələlər işqlandırılmışdır.

Dağılıq Qarabağ probleminin kökünə toxunan müəllif göstərir ki, Dağılıq Qarabağ 1994-cü ildə Azərbaycan ilə Ermənistən arasında imzalanan atəşkəs sazişindən sonra işgal olunmuş, zəngin mineral yataqlarına, böyük kənd təsərrüfatı və meşə torpaqlarına malik bir bölgədir. "Dağılıq Qarabağın Naxçıvan bölgəsi, Türkiyə ilə Azərbaycan arasında avtomobil yolunun çəkili biləcəyi strateji bir yerə malikdir. İndiki halda de-faktō müstəqil dövlət olduğunu iddia etsə də, Ermənistən da daxil olmaqla onun müstəqilliyini təmizləmək üçün heç bir dövlət yoxdur" [9]. Bir çox cəhətdən geosiyasi əhəmiyyətə malik olan Dağılıq Qarabağ probleminin əslində Çar Rusiyası dövründə məqsədönlü başlandığını, 1800 -cü illərin əvvəllərində sürətləndiyini və Sovet İttifaqının son dövründə yüksək zirvəsinə çatdığını göstərən müəllif yazır: "Bir əsr ərzində bölgədə yaşayan Azərbaycan türk əhalisi 80 faizdən 20 faizə düşdü və erməni əhalisi üstünlük təşkil etdi. 1980 -ci illərin sonlarında bölgənin statusu problem yaratmağa başladı. Sovet dövründə Dağılıq Qarabağın "müstəqillik" əldə etməsindən sonra Azərbaycan Dağılıq Qarabağın muxtar statusunu ləğv etdi. Azərbaycan müstəqillik əldə etdi. Ermənistən bu bölgəni işgal etdi" [9]

"Tovuzda nə oldu?" -sualına cavab verən müəllif 2020-ci il iyulun 12-də Azərbaycan və Ermənistən sərhəd bölgəsi olan Tovuzun Ermənistənla sərhəd olan ərazilərdə ciddi qarşıdurmalar baş verdi, Ermənistən ərazisindən Azərbaycanın hərbi və mülki yaşayış məntəqələrinə raket və artilleriya atəsi ilə təxribat xarakterli hücumlar edildiyini və Azərbaycan buna qarşılıq olaraq cavab verdiyiğini göstərir.

Tovuz regionun böyük geosiyasi əhəmiyyət kəsb etdiyi, Azərbaycanın mühüm enerji xətlərinin bu bölgədən keçdiyini nəzərə çatdırın müəllif yazır ki, "Türkiyə gedən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri bu bölgədən keçir. Eyni şəkildə, Türkiyənin TAP xətti ilə Avropaya

manı əldə edilən təəssürat mövcud vəziyyətin dayanıqsız olduğunu göstəridi və Azərbaycan bu istiqamətdə hərbi təşəbbüsədən istifadə edərək münaqişənin birdəfələk həllini qarşıya qoymuşdur.

Regional və qlobal aktorların münaqişəyə münaşəti necə idi? Sualını cavablandırıb millət bildirir ki, Minsk qrupunun bu münaqişədə heç bir konkret addim atmadiği görünür. KTMT hər iki tərəfi atəşkəsə və danişıqlara, Avropa Birliyi Şurası gərginliyi azaltmağa və hərbi fəaliyyətini dayandırmağa çağırıb. Türkiyə, Ukrayna və Pakistan isə Azərbaycanın dəstək verdiklərini bəyan etdilər. ABŞ münaqişəni izlədiyi, lakin heç bir tərəfə meyl etmədiyi bildirdi. Fransa və Rusiya münaqişənin gedişinə müdaxilə etmədi.

Nəhayət "Türkiyənin regional siyasetini necə qiymətləndirmeliyik?" suali cavablandırıb müəllif yazır ki, Türkiyə hər zaman beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın mövqeyini dəstəkləmişdir.

TRT Haberdə "Türkiyə ilə Azərbaycanı birləşdirən dəhliz: Zəngəzur" adlı yazıcı Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarını azad etdikdən sonra Rusiya Federasiyası, Azərbaycan və Ermənistən rəhbərlərinin yeni kommunikasiya-nəqliyyat xətləri sayesində iqtisadi dirçəliş dövrünə qədəm qoyduğu, bu nəqliyyat xətlərindən ən əhəmiyyətisinin Zəngəzur dəhlizinin olduğu diqqətə çatdırılır, II Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistən arasında imzalanan üçtərəfli bəyanatının həyata keçirilməsi ilə bölgədə yenidən geoqitatisadi şəraitin yaradıldığı qeyd olunur. Bildirilir ki, "Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə "Zəngəzur dəhlizi" adlandırdığı nəqliyyat xətti ön plana çıxdı. Zəngəzur bir zamanlar müsəlman türklərin yaşadığı tarixi bir Azərbaycan ərazisi olsa da, 1920 -ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistənə birləşdirilmiş və bu gün də Ermənistən sərhədləri daxilindədir. Zəngəzurun Ermənistənə verilməsi ilə Azərbaycan Naxçıvanla qu-

44 Günlük vətən müharibəsi Türkiyə mediasında

BBC NEWS Türkçe-də "Dağılıq Qarabağ niyə bu qədər əhəmiyyətlidir, Azərbaycanla Ermənistən arasındakı münaqişə nə vaxt və necə başladı?" adlı yazıcıda 4400 kvadrat kilometrlik bir sahəsi olan Dağılıq Qarabağın 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusu aldığından, "Moskvanın qərarının Ermənistən tərəfindən qəbul edilmədiyindən 1980-ci illərdə, Sovet İttifaqı dağlımağa başlayanda Dağılıq Qarabağ probleminin ön plana çıxdığından, ermənilərin azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarından bəhs edilir" [5]

Gülsüm İncekaya AA.com-da yayımladığı "Karabağ zaferi 2020 Türk dış politikasının en büyük kazanımı oldu" yazısında Türkiyənin Azərbaycana qətiyyətli, ardıcıl və həll yönümlü dəstəyi nəticəsində Qafqazdan Orta Asiyaya qədər uzanan bölgədə bir əsrlik arzusu olan Naxçıvan dəhlizinin açılması, yəni bir dövrün başlangıcı olduğunu göstərmişdir: "Türkiyə 2020-ci ildə bütün dünyani təsir edən yəni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizə apararkən, digər tərəfdən Şərqi Aralıq dənizi, Liviya, Suriya, İraq və Qafqazda six xarici siyaset yürüdü. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə baxmayaq həll tapmadığı Dağılıq Qarabağda Türkiyənin hərbi, siyasi və diplomatik səyləri nəticə verdi. Ermənistən sərhəd pozuntuları və hücumları ilə başlayan Qarabağ müharibəsi 44 gün əldə etdi. Qısa müddədə Azərbaycanın qələbəsi ilə başa çatdı" [6]. Müəllif göstərir ki, Türkiyənin dəstəyi ilə 30 ildir işğal altında olan Azərbaycan torpaqları azad edildi. Müharibənin sonunda Türk dünyasının bir əsrlik arzusu Naxçıvan-Azərbaycan dəhlizi açıldı. Azərbaycanın bu qələbəsi ilə Türkiyənin Mərkəzi Asiya Türk Cümhuriyyətləri ilə quru əlaqəsi də təmin edildi.

Mehmet Çağatay Güler 2020 -ci il sentyabrın 29-da SETA com-da paylaşıdığı 5 sualla "Dağılıq Qarabağ münaqişəsi: Azərbaycan-Ermənistən münasibətlərində fasılə?" yazısında Dağılıq Qarabağ probleminin kökü, Tovuzda baş verənlərin mahiyəti, son iki gündə davam edən münaqişənin qiymətləndirilməsi, regional və qlobal faktorların münaqişəyə



uzanacaq TANAP boru kəməri də bu bölgədən Azərbaycana bağlıdır. Həmçinin, Bakı-Supsa neft kəməri də bu xətt vasitəsilə Gürcüstan sahilərinə qədər uzanır" [9]

M.Güler qeyd edir ki, Tovuz bölgəsinin bu gün davam edən münaqişə ilə, tarixən münaqişədə olan və işgal olunmuş Dağılıq Qarabağ və ətraf rayonlarla heç bir əlaqəsi yoxdur. Ermənistən Tovuzla sərhəddə tərətdiyi təxribatlardan istifadə edərək üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirməyə çalışmışdır. Lakin Ermənistən bu addımına KTMT üzvləri gözlənilən cavabı vermədi. Rusiya da daxil olmaqla heç bir akt kimi üzvü KTMT -nin işə düşməsini istəmədi.

Müəllifin "Son iki gündə davam edən münaqişələr necə qiymətləndirilməlidir?" -sualının cavabından məlumat olur ki, təxribat baş verən 27 sentyabr bazar gününün səhərinə baxsaq, aydın olar ki, Ermənistən atəşkəs rejimini pozmuş, Azərbaycanın mülki yaşayış məntəqələrinə zərbələr endirmiş və çox sayda insan həyatını itirmişdi. Bu hücumdan sonra Bakı odekvat cavab verdi, onlarla erməni əsgəri öldürdü və Ermənistən hərbi vəziyyət və səfərərlik elan etməyə məcbur oldu. Müsahibələr za-

ru əlaqəsini itirmişdi. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması Bakı rəhbərliyi üçün həmişə çətinliklər yaradıb" [11].

İmzalandığı bəyanatın 9-cu maddəsinə görə bölgədə yaradılacaq nəqliyyat dəhlizləri ilə bağlı olduğunu da göstərilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Haber Türk televiziya kanalına verdiyi 2020-ci il oktyabrın 13-də verdiyi müsahibədə Ermənistən döyüş meydandasında meglubiyətə uğrayanda çirkin əməllerə əl atlığı, mülki şəxslər, əliyalın insanlara qarşı qəddarlıq göstərildiyi, buna cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhəboyu uğurlu əməliyyat keçirərək işğaldan azad etmə əməliyyatını uğurla davam etdirdiyini Türkiyəyə və bütün dünyaya bəyan etdi.

Cəbhədə Ermənistən ordusuna çox böyük zərər vurulduğunu, Türkiyənin və Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu xatırladan İlham Əliyev Dağılıq Qarabağa heç bir status verilməyəcəyini, bu bölgədə azərbaycanlılarla Azərbaycan vətəndaşı olan dinc ermənilərin birgə, əmin-amanlıq şəraitində yaşayacaqlarını vurguladı: "Biz oraya sərmayə də yatırıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayın ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistən mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan etmək olmuşdur" [7].

(Davamı var)

Tamara Rüstəmova